

GƏNCƏ AVROPALILARI QONAQPƏRVƏRLİYİ VƏ GÖZƏLLİYİ İLƏ HEYRAN ETDİ

Beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübə qazanmış və həmin tədbirlərə müvəffeqiyətlə ev sahibliyi etmiş Azərbaycanın ikinci böyük şəhəri olan Şeyx Nizami yurdu ulu Gəncənin ən möhtəşəm uğuru 2016-ci il üçün bu qədim şəhərin Avropanın Gənclər Paytaxtı seçilməsinin tətənəli rəsmi təqdimatı keçirilmişdir. Onu xüsusilə qeyd etmək lazımdır ki, "Gəncə şəhərinin 2016-ci il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 24 fevral tarixli sərəncamını əsas tutaraq Gəncə şəhərində keçiriləcək tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsini təmin etmək məqsədilə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müvafiq qərar imzalamışdır ki, nəticədə layihədə nəzərdə tutulmuş bütün məsələlər yüksək səviyyədə həll olunmuş, sözün əsl mənasında qonaqlarla misli görünməmiş təəssürat yaratmışdır. Xatırladaq ki, "Avropa Gənclər Paytaxtı" layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürürləb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanistan), Kluj Napoca (Ruminiya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhədir. Onun 2016-ci ildə "Avropa Gənclər Paytaxtı" seçilməsi barədə qərar 2013-cü il apre-



fusunkar gözəlliyi, ecazkar təbiəti, fantastik əyləncə mərkəzlərini, əfsanəvi "Gəncə gölü" möcüzələrini heyranlıqla seyr etmiş, məmənun qalmış, heyətərini gizlədə bilməyərək xoş sözlərini dileyərəklər.

Avropa Gənclər Paytaxtları Şəbəkəsinin rəhbəri Andras Farkas:

"Ümumilikdə tədbirin təşkilatçılığı yüksək səviyyədə təşkil olunub. Bu nümayənə yanaşı şəhərdə gənclər üçün yaradılan infrastruktur insanlarda xoş təəssürat yaradır".

Rusiya Gənclər Təşkilatları Milli Şurasının rəhbəri Anton Şaparin:

"Şəhər sakinləri çox yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirdilər. Burada çox binalar inşa edilib".

Fernea Codruta - Rumınıya:

"Coğrafi cəhətdən Azərbaycanın yerləşdiyi məkan haqqında bilgim var idi. Amma xalqınız haqqında, onun mədəniyyəti və tarixi ilə bağlı məlumatlı deyildim. Elə ilk dəqiqlikərdən azərbaycanlıların nə qədər mehriban, qonaqpərvər olduğunu hiss etdim. Sizlərle ünsiyyət qurmaq çox asan və xoşdur. Müraciət etdikdən hər kəs ölkəsi, yaşıdığı şəhər haqqında müfəssəl məlumat verməyə hazırlırdı. Bu, çox gözəl keyfiyyətdir".

Maria Katarina - Portuqaliya:

"Gəncəyə gelişimə şə-

hərəkət etdikdən hər kəs ölkəsi, yaşıdığı şəhər haqqında müfəssəl məlumat verməyə hazırlırdı. Bu, çox gözəl keyfiyyətdir".

Yunanıstan: - "Bu mənim Gəncəyə ikinci səfərimdir. Birinci dəfə qeyri-rəsmi gəlmişəm. Sizin ecazkar şəfa ocağıınız olan Naftalan şəhərində müalicə götürdüyüm zaman eştidim ki, Gəncə adında gözel bir şəhər var. Elə ona görə də məndə Gəncə ilə tanış olmaq həvəsi yarandı. Gəncədə gördükərim, sözün həqiqi mənasında, məni heyran etdi. Xüsusilə en gözəl memarlıq abidəsi sayılan Məhsəti Gəncəvi Mərkəzi çox xoşuma gəldi. Bu ada Yunanistanın Soloniki şəhəri də layiq görüldür. Ümidvaram ki, bu bir il ərzində Gəncəyə gələn hər kəs Vətəninə zəngin təəssüratla döñecədir".

Daniel Kristian Ciobanu - Rumınıya:

Rumınıya Respublikasının Azərbaycandakı səfiri. NATA-nun Azərbaycan üzrə koordinatörü:

"Gəncəyə üçüncü dəfədir ki, səfər edirəm. Deyim ki, Rumınıya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Biz həm də strateji partnyor sayılıraq. Hər gelişim heç vaxt unuda bilməyəcəyim təəssüratlarla zəngin olub. Onu da xüsusü olaraq qeyd edim ki, Gəncə Dövlət Universitetində tələbələrə mühazirə oxumuşam. Bu isə gəncəli gənclərlə ünsiyyətim üçün əlverişli bir məqam yaradıb. Avropa Gənclər Paytaxtının açarı Gəncəyə Ruminiyanın Kluj-Napoca şəhərindən gətirilib. Mətbəxinizə isə söz ola bilməz. "Yeməkləriniz çox dadlıdır". (Səfər bu sözləri Azərbaycan dilində söylədi)."

Zeljko Milovanović - Sloveniya:

"Sloveniyanın Maribor şəhəri 2013-cü ildə Avropanın Gənclər Paytaxtı olub. İlk dəfə Gəncə haqqında o zaman eştidim. Bu gün Gəncədə olduğum üçün çox şadam. Elə hava limanında qarşılıqda Azərbaycan xalqının nə qədər qonaqpərvər olduğunu yəqinləşdirdim. Sizə uğurlar arzulayıram".

Karolina Dodon - Moldova Gənclər Şurasının təmsilçisi:

"Azərbaycanda, Gəncədə ilk dəfədir ki, oluram. Bu şəhərin çox qədim tarixə malik olması haqqında məlumatım var. Məni təccübələndirən isə belə bir qədim şəhərin əhalisinin əksəriyyətinin gənclərdən ibaret olmasınadır. Yəni gördükərim mənə bu fikirləri söyleməyə əsas verir. Gənclik böyük qüvvədir, gəncləri xoşbəxt olan dövlət qüdretli dövlət saylı bilər".

Lora Todorova - Avropa Gənclər Forumunun təmsilçisi:

"Gəncəyə ilk dəfədir gələrəm. Şəhəriniz çox gözəldir. Tarixi qədim olsa da, müasir təkiliyi ilə gözəl bir ahəng yaradıb. Mən dünyadan bir çox ölkələrdə olmuşam. Sizin qədər mehriban və qayğılış inşanlar görməmişəm. Gəncə ilə tanışlıq zamanı kimə müraziə etdikməsə, böyük mehribanlıq gördüm".

Ixtisasca siyasi şərhçiyəm.

Söz yox ki, burada gördükərim haqqında çıxışlarımda et-

dam. Çünkü Azərbaycanla bağlı bilgilərim zənginləşdi. Məhsəti Gəncəvi adına müzeyde olduq. Deyim ki, çox zəngin eksponatı olan bu müzeyde min il əvvəl yaşamış azərbaycanlı sənətkar xanım haqqında geniş məlumat əldə etmək mümkündür. Elə Nizami Gəncəvi muzeyi, onun məqəbərəsi də məndə böyük təəssürat yaratdı. Xoşbəxtsin ki, belə dahi sənətkarlarınz var".

Konstantina Siountri - Yunanıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi:

"2014-cü ildə Yunanistanın Soloniki şəhərində keçirilən Avropa Gənclər Paytaxtı tədbirində iştirakım en xoş xatirələrimdən biridir. Ümidvaram ki, Gəncəyə səfərim həmin xatirələri bir qədər də zənginləşdirəcəkdir. Bu tədbirdə daha çox gənclərin iştirak edəcəyini gözləyirəm".

Maryia Borisova - İtaliya Gənclərin Anlaşma və Mübadilə Təşkilatı:

"2019-cu il üçün İtaliyanın Perua şəhəri Avropa Gənclər Paytaxtı uğrunda final yarışmasına qoşulub. Yəqin ki, belə bir xoşbəxtlik bizlər də nəsib olacaq və burada gördüyü gənclər öz məmənələrindən qoşulub. Onu da qeyd edim ki, gənclərin könüllülük fəaliyyəti mənənə çox sevindir. Bir sözə, Gəncədə olmayımdan

şadam. Ümumiyətə, avropa nümayəndələr və qonaqpərvərler arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayacaqını, Gəncənin istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyini əminliklə vurğuladılar".

Zabit XƏLİLOV, "Respublika" qəzetinin baş redaktoru:

"Gəncəyə ilk dəfədir gələrəm. Şəhəriniz çox gözəldir. Tarixi qədim olsa da, müasir təkiliyi ilə gözəl bir ahəng yaradıb. Mən dünyadan bir çox ölkələrdə olmuşam. Sizin qədər mehriban və qayğılış inşanlar görməmişəm. Gəncə ilə tanışlıq zamanı kimə müraziə etdikməsə, böyük mehribanlıq gördüm".

Ixtisasca siyasi şərhçiyəm.

Söz yox ki, burada gördükərim haqqında çıxışlarımda et-

dam. Çünkü Azərbaycanla bağlı bilgilərim zənginləşdi. Məhsəti Gəncəvi adına müzeyde olduq. Deyim ki, çox zəngin eksponatı olan bu müzeyde min il əvvəl yaşamış azərbaycanlı sənətkar xanım haqqında geniş məlumat əldə etmək mümkündür. Elə Nizami Gəncəvi muzeyi, onun məqəbərəsi də məndə böyük təəssürat yaratdı. Xoşbəxtsin ki, belə dahi sənətkarlarınz var".

Konstantina Siountri - Yunanıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi:

"2014-cü ildə Yunanistanın Soloniki şəhərində keçirilən Avropa Gənclər Paytaxtı tədbirində iştirakım en xoş xatirələrimdən biridir. Ümidvaram ki, Gəncəyə səfərim həmin xatirələri bir qədər də zənginləşdirəcəkdir. Bu tədbirdə daha çox gənclərin iştirak edəcəyini gözləyirəm".

Maryia Borisova - İtaliya Gənclərin Anlaşma və Mübadilə Təşkilatı:

"2019-cu il üçün İtaliyanın Perua şəhəri Avropa Gənclər Paytaxtı uğrunda final yarışmasına qoşulub. Yəqin ki, belə bir xoşbəxtlik bizlər də nəsib olacaq və burada gördüyü gənclər öz məmənələrindən qoşulub. Onu da qeyd edim ki, gənclərin könüllülük fəaliyyəti mənənə çox sevindir. Bir sözə, Gəncədə olmayımdan

şadam. Ümumiyətə, avropa nümayəndələr və qonaqpərvərler arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayacaqını, Gəncənin istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyini əminliklə vurğuladılar".

Zabit XƏLİLOV, "Respublika" qəzetinin baş redaktoru:

"Gəncəyə ilk dəfədir gələrəm. Şəhəriniz çox gözəldir. Tarixi qədim olsa da, müasir təkiliyi ilə gözəl bir ahəng yaradıb. Mən dünyadan bir çox ölkələrdə olmuşam. Sizin qədər mehriban və qayğılış inşanlar görməmişəm. Gəncə ilə tanışlıq zamanı kimə müraziə etdikməsə, böyük mehribanlıq gördüm".

Ixtisasca siyasi şərhçiyəm.

Söz yox ki, burada gördükərim haqqında çıxışlarımda et-

dam. Çünkü Azərbaycanla bağlı bilgilərim zənginləşdi. Məhsəti Gəncəvi adına müzeyde olduq. Deyim ki, çox zəngin eksponatı olan bu müzeyde min il əvvəl yaşamış azərbaycanlı sənətkar xanım haqqında geniş məlumat əldə etmək mümkündür. Elə Nizami Gəncəvi muzeyi, onun məqəbərəsi də məndə böyük təəssürat yaratdı. Xoşbəxtsin ki, belə dahi sənətkarlarınz var".

Konstantina Siountri - Yunanıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi:

"2014-cü ildə Yunanistanın Soloniki şəhərində keçirilən Avropa Gənclər Paytaxtı tədbirində iştirakım en xoş xatirələrimdən biridir. Ümidvaram ki, Gəncəyə səfərim həmin xatirələri bir qədər də zənginləşdirəcəkdir. Bu tədbirdə daha çox gənclərin iştirak edəcəyini gözləyirəm".

Maryia Borisova - İtaliya Gənclərin Anlaşma və Mübadilə Təşkilatı:

"2019-cu il üçün İtaliyanın Perua şəhəri Avropa Gənclər Paytaxtı uğrunda final yarışmasına qoşulub. Yəqin ki, belə bir xoşbəxtlik bizlər də nəsib olacaq və burada gördüyü gənclər öz məmənələrindən qoşulub. Onu da qeyd edim ki, gənclərin könüllülük fəaliyyəti mənənə çox sevindir. Bir sözə, Gəncədə olmayımdan

şadam. Ümumiyətə, avropa nümayəndələr və qonaqpərvərler arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayacaqını, Gəncənin istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyini əminliklə vurğuladılar".

Zabit XƏLİLOV, "Respublika" qəzetinin baş redaktoru:

"Gəncəyə ilk dəfədir gələrəm. Şəhəriniz çox gözəldir. Tarixi qədim olsa da, müasir təkiliyi ilə gözəl bir ahəng yaradıb. Mən dünyadan bir çox ölkələrdə olmuşam. Sizin qədər mehriban və qayğılış inşanlar görməmişəm. Gəncə ilə tanışlıq zamanı kimə müraziə etdikməsə, böyük mehribanlıq gördüm".

Ixtisasca siyasi şərhçiyəm.

Söz yox ki, burada gördükərim haqqında çıxışlarımda et-

dam. Çünkü Azərbaycanla bağlı bilgilərim zənginləşdi. Məhsəti Gəncəvi adına müzeyde olduq. Deyim ki, çox zəngin eksponatı olan bu müzeyde min il əvvəl yaşamış azərbaycanlı sənətkar xanım haqqında geniş məlumat əldə etmək mümkündür. Elə Nizami Gəncəvi muzeyi, onun məqəbərəsi də məndə böyük təəssürat yaratdı. Xoşbəxtsin ki, belə dahi sənətkarlarınz var".

Konstantina Siountri - Yunanıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi:

"2014-cü ildə Yunanistanın Soloniki şəhərində keçirilən Avropa Gənclər Paytaxtı tədbirində iştirakım en xoş xatirələrimdən biridir. Ümidvaram ki, Gəncəyə səfərim həmin xatirələri bir qədər də zənginləşdirəcəkdir. Bu tədbirdə daha çox gənclərin iştirak edəcəyini gözləyirəm".

Maryia Borisova - İtaliya Gənclərin Anlaşma və Mübadilə Təşkilatı:

"2019-cu il üçün İtaliyanın Perua şəhəri Avropa Gənclər Paytaxtı uğrunda final yarışmasına qoşulub. Yəqin ki, belə bir xoşbəxtlik bizlər də nəsib olacaq və burada gördüyü gənclər öz məmənələrindən qoşulub. Onu da qeyd edim ki, gənclərin könüllülük fəaliyyəti mənənə çox sevindir. Bir sözə, Gəncədə olmayımdan

şadam. Ümumiyətə, avropa nümayəndələr və qonaqpərvərler arasında əlaqələrin genişləndirilməsində böyük rol oynayacaqını, Gəncənin istənilən beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi edə biləcəyini əminliklə vurğuladılar".

Zabit XƏLİLOV, "Respublika" qəzetinin baş redaktoru:

"Gəncəyə ilk dəfədir gələrəm. Şəhəriniz çox gözəldir. Tarixi qədim olsa da, müasir təkiliyi ilə gözəl bir ahəng yaradıb. Mən dünyadan bir çox ölkələrdə olmuşam. Sizin qədər mehriban və qayğılış inşanlar görməmişəm. Gəncə ilə tanışlıq zamanı kimə müraziə etdikməsə, böyük mehribanlıq gördüm".

Ixtisasca siyasi şərhçiyəm.

Söz yox ki, burada gördükərim haqqında çıxışlarımda et-

dam. Çünkü Azərbaycanla bağlı bilgilərim zənginləşdi. Məhsəti Gəncəvi adına müzeyde olduq. Deyim ki, çox zəngin eksponatı olan bu müzeyde min il əvvəl yaşamış azərbaycanlı sənətkar xanım haqqında geniş məlumat əldə etmək mümkündür. Elə Nizami Gəncəvi muzeyi, onun məqəbərəsi də məndə böyük təəssürat yaratdı. Xoşbəxtsin ki, belə dahi sənətkarlarınz var".

Konstantina Siountri - Yunanıstanın Mədəniyyət Nazirliyinin nümayəndəsi:

"2014-cü ildə Yunanistanın Soloniki şəhərində keçirilən Avropa Gənclər Paytaxtı tədbirində iştirakım en xoş xatirələrimdən biridir. Ümidvaram ki, Gəncəyə səfərim həmin xatirələri bir qədər də zənginləşdirəcəkdir. Bu tədbirdə daha çox gənclərin iştirak edəcəyini gözləyirəm".

Maryia Borisova - İtaliya Gənclərin Anlaşma və Mübadilə Təşkilatı:

"2019-cu il üçün İtaliyanın Perua şəhəri Avropa Gənclər Paytaxtı uğrunda final yarışmasına qoşulub. Yəqin ki, belə bir xoşbəxtlik bizlər də nəsib olacaq və burada gördüyü gənclər öz məmənələrindən qoşulub. Onu da qeyd edim ki, gənclərin könüllülük fəaliyyəti mənənə çox sevindir. Bir sözə, Gəncədə olmayımdan

şadam. Ümumiyətə, avropa nümay